

Bütün məlumatlar 30 Sentyabr 2012-ci il tarixinədir

KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital	165,809.24
a) Adi səhmlər (tam ödənilmiş paylar)	157,000.00
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	8,809.24
d1) əvvəlki illərin mənfəəti (zərəri)	8,809.24
d2) (çıx) cari ilin zərəri	-
d3) kapital ehtiyatları (fondları)	-
e) Xüsusi subordinasiya borc öhdəlikləri	
2. I dərəcəli kapitaldan tutulmalar	2,160.89
a) Qeyri-maddi aktivlər	2,160.89
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2)	163,648.35
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	15,939.95
a) Cari ilin mənfəəti	8,987.91
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	6,436.92
c) Kapitalın digər komponentləri	-
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	
c2) subordinasiya borc öhdəlikləri	
d) Digər vəsaitlər	515.11
5. Məcmu kapital (3+4)	179,588.29
6. Məcmu kapitaldan tutulmalar :	-

a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	-
b) Bütün digər investisiyalar (xalis)	-
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	179,588.29
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, E sətirindən)	514,953.98

	Fakt
1	3
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	31.78%
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	34.87%

Kredit riski barədə məlumatlar		
	Məbləğ	Kredit portfelində xüsusi çəkisi
Vaxtı keçmiş kreditlər	41241.19	13.44%
Qeyri-standart kreditlər cəmi:	34830.18	11.35%
Qeyri-qənaətbəxş	19364.67	6.31%
Təhlükəli	1776.98	0.58%
Ümidsiz	13688.53	4.46%
Kreditlər üzrə yaradılmış ehtiyatlar, cəmi:	29,010.67	9.45%
adi	8,446.55	2.75%
məqsədli	20,564.12	6.70%

BANKIN İRİ KREDİT TƏLƏBLƏRİ		
	Məbləğ	Məcmu kapitalla nisbəti
İri kredit tələblərinin cəmi:	162247.7	90.34%

BANKIN VALYUTA MÖVQEYİ BARƏDƏ MƏLUMAT

Sərbəst dönərli valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 20%	11.93%
Qapalı valyuta üzrə məcmu açıq valyua mövqeyi	maks. 15%	0.02%

(min manatla)

Balansdankənar öhdəliklər	
Öhdəliklər	Cəmi
1. Kredit alətləri, cəmi	26,548.77
a) Kredit öhdəlikləri	1468.34
b) İstifadə olunmamış kredit xətləri	25080.43
2. Qarantiyalar və bu qəbildən olan öhdəliklər, cəmi	63,613.75
a) Qarantiyalar	63613.75
3. Akkreditivlər, cəmi	16,570.57
a) "Standby" akkreditivlər	5998.28
b) Sənədlı akkreditivlər	10572.29